

## Sistemik Zədələyici Proseslər – Cərrahiyyənin Fundamental Nəzəriyyələrinə Ümumi Baxış: İntoksikasiyadan Günüümüzdəki SIRS Və Sepsis

N.Y. Bayramov\*, A.Ə. İbrahimova

Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrası, S.Vurğun küç., 167, Bakı AZ1022,  
Azərbaycan; E-mail: nurubay2006@yahoo.com

**İcmal məqalədə təbəbətin, xüsusən cərrahiyyənin ən önəmli fundamental və kliniki problemlərindən olan sistemik zədələnmə prosesinin təbiəti yaxud lokal zədələnmənin orqanizmin total zədələnməsinə gətirib çıxarma yolları haqda müasir ədəbiyyat mənbələri ətraflı təhlil edilmişdir. Sistemik zədələyici prosesin təbiəti ilə əlaqədar məlum olan birbaşa zədələyici (intoksikasiya və infeksiya) və auto-destruksiya nəzəriyyələrinin (şok, stress, metabolik və SIRS-sepsis) çatışmayan cəhətləri və klinik tababətə gətirdikləri müddəalar haqqında qısa məlumat verilmişdir. Hazırda sistemik zədələyiçi proses kimi hakim nəzəriyyə hesab edilən və əsasında immun disrequlyasiyaya duran sepsisə və diffuz iltihaba xüsusi yer verilmişdir.**

**Açar sözlər:** SIRS, intoksikasiya, sepsis, şok, septik şok, disfunksiya, iltihab, sistemik zədələyicilər

Yerli xarakterli patologiya hansı yolla orqanizmi bütövlükdə zədələyir” suali təbabətin, o cümlədən cərrahiyyənin fundamental məsələsidir. Klinik təcrübə göstərir ki, əksər cərrahi və qeyri-cərrahi xəstəliklərdə ağrılaşma və ölümlərin ən çox rast gəlinən səbəbi bilavasitə lokal xəstəliyin özü yox, onun orqanizmdə törətdiyi ümumi zədələnmədir (texminən 80-90%). Ona görə də, ağrılaşmaların və letallığın qarşısını almaq üçün yerli zədələnmədən sistemik zədələnməyə aparan mexanizmləri aşkarlamaq və onlara təsir vasitələri axtarmaq tarix boyu elmi təbabətin fundamental məsələsi olmuşdur.



Orqanizm dedikdə daxili mühitinin stabillığını qoruyan (homeostaz) və xarici mühitlə substrat və informasiya mübadiləsini həyata keçirən sistem nəzərdə tutulur. Sağlam vəziyyət dedikdə daxili sabitlikdə və xarici əlaqədə harmonyani təmin edən morfo-funksional tamlıq nəzərdə tutulur. Zədələnmə orqanizmin hər hansı bir hissəsindəki hüceyrələrdə və ekstrasellular matriksdə baş verən morfoloji və funksional pozulma kimi qəbul edilir. Hüceyrələrin zədələnməsi morofoloji olaraq özünü nekroz, apoptoz, distrofiya ilə göstərir və hipoksik, kimyəvi, fiziki, infeksiyon, immun və metabolik təsirlər hüceyrə zədələnməsinin təməl səbəbləridir (Robbins. Chapter 1...). Xəstəlik zədələnmə ilə ona qarşı reaksiyaların müştərəkliyi nəticəsində meydana gələn yeni vəziyyət kimi qiymətləndirilə bilər. Xəstəlik zədələnmənin yerindən və ölçüsündən asılı olmayıaraq, zədələnmə, qoruyucu-bərpa və bunların energetik-funksional təmini üçün hiperfunksiya-hipermetabolizm kimi 3 atributuv prosesin cəmindən ibarətdir (Əliyev, 2004). Xəstəliyin gedişində 3 nəticə ola bilər: bərpa-sağalma, hissəvi bərpa və ölüm (Şəkil 1).

Birinci halda orqanizmin bərpa prosesləri morfoloji və funksional zədələnməni tam bərpa edir, hiperfunksiya aradan qalxır və orqanizm əvvəlki sağlam vəziyyətinə qaydır. Hissəvi bərpədə, orqanizm əvvəlki homeostazını bərpa edir, lakin yerli xarakterli deffektlər qalır (əllilik). Üçüncü halda isə zədələnmə əksər orqan və sistemlərin yetməzliyinə və ölümə səbəb olur. Multiorqan yetməzliyinin (MOY) meydana gəlməsinin iki prinsipal mexanizmi ola bilər. Birincili MOY adlanan birbaşa variyantda, zədələnmə o qədər sürətli və geniş olur ki, qoruyucu və kompensator reaksiyalar ortaya çıxmaga macal tapmadan, əksər orqanlar birbaşa olaraq ağır dərəcədə zədələnir. Buna misal olaraq həyatla uyuşmayan böyük zədələnmələri, zəhərlənmə və total hipoksiyanı (asfiksiya, ani massiv qanaxmalar, ürək dayanması) göstərmək olar. İkincili MOY adlanan dolayı varinatda isə, lokal zədələnməyə qarşı qoruyucu-kompenstator və energetik reaksiyaların aktiv olmasına baxmayaraq orqanizmi total zədələyən proseslər başlayır ki, bu da orqanizmin bütövlükdə zədələnməsinə, orqan və sistemlərin yetməzliyinə və ölümə səbəb olur. Orqanizmin total zədələnməsinə gətirib çıxaran bu prosesləri başqa adla “ümumi zədələyiçi proses” və ya “sistemik zədələyiçi proses” adlandırmış olar.


Sistemik zədələyici proseslərlə əlaqədar nəzəriyyələri mahiyyətcə iki qrupda cəmləşdirmək olar: birbaşa zədələyicilər və disfunksiyal zədələyicilər (autodestruksiyalar). Orqan və sistemlərdə birincili olaraq zədələnmə törədən proseslərə birbaşa zədələyicilər deyilir ki, bunlara intoksikasiyanı və infeksiyanı aid etmək olar. Disfunksiyal və ya autodestruksiya adlanan proseslər dedikdə isə, təbiətcə qoruyucu-kompensator funksiya daşıyan reaksiyaların tənziminin pozulması və zədələyiçi mexa-

nizmlərə çevrilməsi nəzərdə tutulur, yəni, “öz qoruyucusu özünü zədələyir”. Autodestruksiya nəzəriyyələrinə şok, stress, metabolik və sepsis aid edilə bilər. 20-ci əsrin ortalarına qədər birbaşa zədələyici nəzəriyyələr hakim olmuş, sonrakı dövrlərdə isə autodestruksiya nəzəriyyələri ortaya çıxmışdır.

**Intoksikasiya nəzəriyyəsi.** Bu nəzəriyyəyə görə yerli zədələnmə nəticəsində toksinlər meydana gəlir və bunlar qana keçərək orqan və sistemləri birbaşa zədələyir (Şəkil 2). Hüceyrə və toxumaları birbaşa zədələyən maddələr toksinlər, törətdiyi total zədələnmə isə toksikoz adlanır. Xaricdən orqanızmə daxil olan ekzotoksinlərin törətdiyi toksikoz ekzotoksikoz, orqizmdə əmələ gələn toksinlərin törətdiyi total zədələnməyə endotoksikoz və ya intoksikasiya adlanır (Opal, 2010).



Şəkil 2. İntoksikasiya nəzəriyyəsinin sxemi



Şəkil 3. Klassik sepsis nəzəriyyəsinin sxemi

Toksin axlarınları nəticəsində nekrotoksinlər, endotoksinlər, orta çəkili moleküllər və s. kimi addar adı altında zülal, lipid və digər organik təbiətli maddələr “kəşf edildi”. Lakin uzun illər aparılan axtarışlara baxmayaraq hüceyrələri birbaşa zədələyən spesifik endotoksin tapılmadı (Reitschel et al., 1994). Əksinə, məlum oldu ki, endotoksinlər kimi qəbul olunan maddələrin bir qismi orqanizmin metabolizm məhsulları, digər bir qismi sitokinlər, fermentlər, mediatorlar və reaktiv proteinlər, başqa qismi isə mikrob məhsullarıdır. Orta molekul kütülli zülalların əksəriyyətinin sitokinlər, kəskin faza proteinləri, komplement komponentləri, kinin və s. kimi iltihabi mediatorları olduğu ortaya çıxdı. Sidik turşusu, bilirubin və s. kimi metabolizma məhsullarının isə tokzikoz törədən səbəb yox, nəticə olduğu, hətta yüksək konsentrasiyalarda belə toksik vəziyyəti izah edə bilmədiyi ortaya çıxdı. Bu nəzəriyyəyə əsaslanaraq meydana çıxarılan detoksifikasiya üsulları da problemi həll edə bilmədi, ən yaxşı halda müvəqqəti effekt göstərdi ki, bunu da iltihabönlü sitokinlərin qısamüddətli azalması ilə izah etmək olar (Raetz and Whitfield, 2002).

**Klassik sepsis nəzəriyyəsi.** Bu nəzəriyyəyə görə, yerli zədələnmə bölgəsindən qana keçən bakteriyalar və onun toksinləri orqan və toxumaları birbaşa zədələyərək multiorqanyetməzliyinə səbəb olurlar (Şəkil 3).


Məlum oldu ki, əksər mikroblar və ifraz etdikləri toksinlər hüceyrələri birbaşa yolla yox, dolaylı yolla, iltihab hüceyrələrini aktivləşdirərək zədələyirlər. Mikroblarda olan və patogenlərə aid molekulyar patternlər (PAMP) adlanan antigenlərin leydositolardəki uyğun reseptorlarla birləşməsi leydositar aktivasyonu başladan mexanizm olduğu

ortaya çıxdı (İsayev, 2005). Güclü sitotoksik təsirə malik olan bəzi ekzotoksinlərin özü də superantigen rolü olnayır və leykositləri aktivləşdirərək zədələnmə törədirilər. Digər tərəfdən, məlum oldu ki, lokal zədələnmə mikroolların orqanizmə daxil olması üçün qapı açsa da, sepsisdə iştirak edən bakteriyaların əksəriyyəti ekzogen yox, normal endogen floranın nümayəndələridir. Bakterial translokasiya ilə bağırıqlardan qan dövranına keçən mikroolların sepsisdə önəmli rol oynadığı öz təsdiqini tapdı. Üçüncüsü, məlum oldu ki, sepsis əlamətləri olan xəstələrin təxminən 40-50%-də qanda və distant toxumalarda mikrorqanizmlər tapılmır. Digər tərəfdən, travma, kəskin destruktiv pankreatit və s. kimi başlangıçda qeyri-infeksiyon patologiyalarda rast gəlinən multiorqan yetməzliyin mexanimini infeksiyon nəzəriyyə ilə izah etmək mümkün olmadı. Nəhayət, bəlli oldu ki, bəzi virulent infeksiyalar istisna olmaqla əksər mikroolların patologiya törədə bilməsi üçün mütləq şərt kimi inkişaf mühitinin və spesifik həssaslığın olması lazımdır ki, bunlara nekrrotik toxumani, zəif immuniteti, spesifik reseptorları və hüceyrəyə giriş qapılarını aid etmək olar. Digər tərəfdən, antibiotikoterapiya bir çox xəstələrin həyatını xilas edə bilsə də, qanda mikrob təpişən xəstələrin hamısını xilas edə bilmədi (Давыдовский, 1969). Bu və digər faktlar göstərdi ki, lokal patologiyadan multiorqan yetməzliyinə gedən yolda infeksiya birincili və aparıcı sistemik zədələnmə mexanizmi deyildir, lakin prosesə ikincili qoşularaq ağırlaşdırıcı rol oynaya bilir. Ona görə də antibakterial terapiya hazırda ağır xəstələrin mütləq müalicələrindən biri kimi qəbul edilir.

**Sok nəzəriyyəsi.** Sok kəskin qan dövranı yetməziyidir, yəni orqan və toxumaların perfuziyasının kəskin azalmasıdır (hipoperfuziya) (Abbould, 1982). Hipoperfuziya adətən erkən mərhələdə hissəvi, sonrakı mərhələlərdə isə ümumi xarakter daşıyır, toxumaların hipoksik və işemiya-reperfuziya zədələnməsinə getirib çıxarır. Məlumudur ki, əsas funksiyalarından biri toxumalara oksigeni çatdırmaq olan qan dövranı bir-biri ilə sıx əlaqəli iki sistemdən ibarətdir: təzyiq yaradaraq qanı hərəkət etdirən makrosirkulyasiya sistemi (ürək, böyük damarlar və qan), orqanların qan təchizatını tənzimləyən və hemato-histositar mübadiləni həyata keçirən mikrosirkulyasiya sistemi (Vincent and Backer, 2013). Qanın dövranını təmin edən üç əsas morfo-funksional komponentdən hər hansı birinin və ya bir neçəsinin ciddi pozulması qanı hərəkət etdirən qüvvənin - qan təzyiqinin azalmasına, bu isə toxumaların hipoperfuziyasına - şoka səbəb olur: dövr edən qan həcmimin azalması (hipovolemik şok), damarların genişlənməsi (vazodillatasyon şok) və ürək fəaliyyətinin azalması (kardiogen şok) (Barber and Shires, 1996). Şok prosesinin kompensator adlanan erkən mərhələsində həyatı vacib orqanların

(beyin, ağciyər, ürək) perfuziyasını qorumaq üçün periferik orqanlarda (dəri, mədə-bağırsaq sistemi, böyrək və əzələ) vazo-spazm baş verir (qan dövranının mərkəzləşməsi və ya subtotal hipoperfuziya) (Chien, 1967). Bu mərhələdə səbəb aradan qaldırılarşa qan dövranı bərpə oluna bilir, aradan qalxmada isə dekompensasiya adlanan növbəti mərhələ başlayır. Hipoperfuziyaya məruz qalmış periferik orqanlardakı asidoz vazodilatasiyaya səbəb olur ki, bu da bir tərəfdən bu orqanlarda işemiya-reperfuziya zədələnməsinə, digər tərəfdən isə qan təzyiqini azalmasına və orqanizmin total hipoperfuziyasına gətirib çıxarır (Şəkil 4).

Nəticədə qüsurlu dövran meydana çıxır – hipoksiya qan dövranını zəiflədir, bu isə hipoksiyanı dərinləşdirir (Kristensen, 1994). Total hipoperfuziyanın törətdiyi hipoksiya və sellular disfunksiya bir tərəfdən kapilyar keçiriciliyinin artmasına, eks-travazasiyaya və sellular ödəmə səbəb olaraq qanın həcmini azaldır (plazmaitirmə), digər tərəfdən isə ürək fəaliyyətini zəiflədir və vazodilatasiya törədir. Nəticədə həm makrohemodinamika, həm də mikrosirkulyasiya pozulur. Mikrosirkulyasiyanın pozulması isə öz növbəsində hipoksiyanı dərinləşdirir. “Hipoksiya – hipoperfuziya” qüsurlu dövranı davam etdikdə həm mikrosirkulyasiyada ağır dəyişikliklər (mikrosirkulyator tixaclar), həm də hüceyrələrdə geriyədönməz pozulmalar meydana çıxır ki, bu da refrakter mərhələ kimi qiymətləndirilir (Annane et al., 2005).



Şəkil 4. Hipoperfuziya - hipoksiya qüsurlu dövranı


Şok nəzəriyyəsi İkinci Dünya Müharibəsindən sonra meydana çıxbı bir neçə onillik ərzində sistemik zədələyici proses kimi hakim nəzəriyyə olsa da (Singer et al., 2016), bəzi elmi-praktik problemlərin həlli baxımından tam yararlı olmadı (Shankar-Hari et al., 2016). Ancaq bu nəzəriyyə təbabət elminə çox önemli elmi-praktik “təhfələr” verdi. Birin-

cisi, fundamental təbabətdə yeni paradigmə ortaya çıxdı: qoruyucu-kompensator reaksiya davam edərsə və ya həddini aşarsa patoloji xarakter alaraq orqanizmi zədələyə bilir. Hesab edilir ki, şok əslində orqanizmin zədələnməyə qarşı həyatqurtarma reaksiyalarından biridir və erkən mərhələdə həyatı vacib orqanları qan təchizatını qoruma xarakteri daşıyır. Lakin, vaxtında korreksiya olunmadıqda davam edərək patoloji prosesə çevirilir və orqanizmdə total sellular zədələnməyə gətirib çıxarırlar. İkin-ciisi, şok nəzəriyyəsi klinik təbabətdə stabilizasiya principini və bunu təmin etmək üçün hemodinamik və respirator dəstək tədbirlərini ortaya çıxardı və inkişaf etdi. Hemodinamik dəstək üçün infuziya və transfuziyon terapiyalar, kardio- və vazotoniklər və köməkçi ürək sistemləri, oksigenoteriya, mexaniki ventilyasiya, invaziv və qeyri-invaziv monitorizasiya və s. kimi tədbirlər ortaya çıxdı (Seymour et al., 2016).

**Stress nəzəriyyəsi.** Stress orqanizmin zədələnməyə ümumi səfərbərlik reaksiyası olub, zədələnmənin həyatı təhlükəsini azaltmağa, bərpa proseslərini başlatmağa və gedişin şərait yaratmağa xidmət edir (Teodoresky, 1972). Stress reaksiyasının əsas hərəkətverici qüvvəsi neyro-endokrin aktivləşmə hesab edilir (Goldstein and David, 2007). Klassik stress nəzəriyyəsinə görə, zədələnmə nəticəsinə ağrı və qanaxma kimi amillər simpatik sinir sis-

temini və endokrin sistemi aktivləşdirir, adrenokortikotrop, kortikosteroid, adrenalin, qlukaqon kimi stress hormonlarının artmasına, kinin-kallikrein, komplement və digər humorallar sistemlərin fəllaşmasına gətirib çıxarırlar (Şəkil 5).

Bu neyro-endokrin aktivləşmə bir tərəfdən energetik substratların moblizasiyasını (hipermetabolizm), digər tərəfdən isə həyatı vacib funksiyaların artmasını (hiperfunksiya) təşkil edərək kompensator-bərpa proseslərinin gedisini təmin edir. Nəticədə, karbohidratların (glikoliz), zülalların (züllal sintezi) stress faktorlarına doğru yön dəyişdirir və itkisi artır, hətta lipidlərin katabolizmi artır, hemodinamika, oksigen ehtiyacı, respirator fəaliyyət və koaqlulyasiya yüksəlir. Səbəb aradan qalxarsa neyro-endokrin reaksiya sönürlər, hiperfunksiya geriliyir, bərpa və anabolik proseslər başlayır (Desborough, 2000). Lakin, stress reaksiyası davam edərsə və ya şiddəti artarsa ("həddini keçərsə") "stimulyasiya-depressiya fenomeni" ortaya çıxır - energetik və funksional rezervlər tükenir, "xaos" və ümumi zədələnmələr başlayır. Məlum oldu ki, orqanizmin cavab reaksiyasının şiddəti stimulyatorun (zədələnmənin) həcmi və müddəti ilə düz mütənasibdir və orqanizmin rezervləri zəif olduqda funksional yetməzliliklər (disfunksiyalar) daha erkən ortaya çıxır (Giannoudis et al., 2006).



Şəkil 5. Stress nəzəriyyəsi

Stress nəzəriyyəsi sistemik zədələnmənin konkret mexanizmini ortaya çıxara bilmədi, bu zədələnmənin dolayı yolla, energetik və funksional rezervlərin tükənməsi nəticəsində meydana gələn orqan disfunksiyaları ilə bağlı olduğunu ehtimal etdirdi (şok, hipoksiya, neyro-endokrin yetməzlik, yayılmış damardaxili laxtalanama və s.) (Weissman, 1990). Digər tərəfdən, anesteziya və perioperativ müalicələrlə neyro-endokrin reaksiyanın kontrol altına alınmasına və energetik təminata baxmayaraq xəstələrin hamisini sistemik zədələnmədən xilas etmək mümkün olmadı (Goldstein et al., 2007).

Bu nəzəriyyə əsasında klinik təbəbtdə 3 principal istiqamət meydana gəldi:


- stimulyasiyanı (zədələnməni) azaltma
- reaksiyanı azaltma
- rezervləri artırma

Stimulyasiyanı azaltma principinə əsaslanaraq anesteziologiya və az invaziv cərrahiyə inkişaf etdi. Ağrı stimulyasiyasını azaltmaq üçün yerli, regional və ümumi keyləşdirmə üsullarının təşəkkülü və bu gün də davam edən inkişafı cərrahiyənin irəliləməsində mühüm rol oynadı (Desborough, 2000). Digər tərəfdən cərrahiyənin təməl prinsipi “minimal zədələnmə prinsipi” ortaya çıxdı. Təbabətin əsas qanununun “zərər vermə” qanunu olduğunu nəzərə alaraq “cərrahi aqressiyani minimuma endirmək” bugünkü cərrahiyənin əsas prinsipi sayılır. Açıq cərrahi müdaxilələrin dəridən keçən və ya endoskopik üsullarla əvəz edilməsi, erkən bərpa proqramları (effektiv ağrıkəsicilər, drenaj və katetərlərdən minimal istifadə, erkən aktivləşdirmə və erkən qidalandırma) bu istiqamətdə atılan önəmlili addımlar hesab edilə bilər (Giannoudis et al., 2006).


Orqanızmin funksional və energetik rezervlərinin patoloji proseslərdə önemli roluna əsaslanaraq əməliyyat riskini və proqnozu məyyənləşdirmək üçün rezervləri qiymətləndirməyin əhəmiyyəti ortaya çıxdı, rezervləri artırmaq üçün əməliyyat öünü hazırlıqların, xüsusən də qidalandırmanın vacibliyi vurgulandı (“əməliyyata yaxşı gedən, yaxşı da çıxar”) (Weissman, 1990).

**Sistemik iltihabi reaksiya sindromu (SIRS) və sepsis.** 1990-cı illərdən başlayaraq, lokal xəstəliyin törətdiyi sistemik dəyişikliklərdə və zədələnmələrdə aparıcı mexanizmin təbiətcə iltihabi proses olduğu bildirildi və umumi iltihab sindromu və ya sistemik iltihabi reaksiya sindromu (SIRS) və sepsis adlanan iltihabi autodestruksiya paradigmaları formallaşmağa başladı. Bundan sonra immun sistem, iltihab və iltihabi autodestruksiya coxsayılı tədqiqatların hədəfi oldu və bir çox yeni biliklərlə yanaşı bəzi mübahisəli məsələlər də ortaya çıxdı (Alazawi et al., 2016).

Məlumdur ki, orqanızmin antigen stabilliyini təmin edən homeostatik sistem kimi qəbul edilən immun sistemin ilkin funksiyası mikrobları məhv etməkdən ibarətdir. Bundan başqa immun sistem orqanizmə daxil olan yad antigenləri rəddetmədə (orqan və toxuma köçürülməsi) və zədələnmiş toxumaları təmizləmədə də mühüm rol oynayır. Bu sistemin iş prinsipi yad zülalları (antigenləri) spesifik anticisimlərlə (immunoqlobulinlər, T-limfositlər) birləşdirərək aradan qaldırmadan ibarətdir. Əsas komponentləri leykositlər və immunoglobulinlər olan immun sisteminin bir-biri ilə sıx əlaqəli olan iki tipi var: anadangəlmə (innat) və qazanılmış (adaptiv). Innat sistemin mühüm xüsusiyyəti antigenlə təkrar qarşılaşdırıldıqda immun cavabin müddətinin və intensivliyinin dəyişməməsidir (yəni immun yaddaş olmur). Neytrofil, monosit-makrofaq, eozinofil, bazofil, komplement və kəskin faza zülalları (CRP, lizozim və s) innat sistemin əsas komponentləridir. Innat immun sistem yad antigenləri birbaşa olaraq bu hüceyrələrdəki spesifik reseptorların köməyi ilə tanır və məhv etmək üçün faqositoz, opsonizasiya və komplementar lizis kimi effektor mexanizmləri həyata keçirir. Adaptiv immun sistemin xarakterik cəhəti antigenlə təkrar qarşılaşdırıldıqda immun cavabin müddəti və ya intensivliyinin dəyişməsidir, yəni immun yaddaşın olmasıdır. Adaptiv sistemdə yad antigenlər antigen təqdim edən hüceyrələrdə işləmdən keçidikdən sonra tanınır, T-limfositlərə təqdim edilir, sonra isə bunlara qarşı spesifik sitotoksik T-limfositlər (CD8+) və ya immunoqlobulinlər hazırlanır. Spesifik anticisimlərlə yanaşı “növbəti qarşılaşmamı” tənzimləmək üçün yaddaş və reçulyator (Th1, Th2, B-limfositlər) hüceyrələr də hazırlanır. Bu sistem antigeni məhv etmək üçün sitotoksikoz, antigen blokadası və faqositoz kimi effektor mexanizmlərdən istifadə edir (Şəkil 6).



Şəkil 6. Adaptiv immun cavab



Şəkil 7. İnnat immun cavab

Prinsipal fərqlərinə baxmayaraq innat və adaptiv immun sistemlər arasında sıx əlaqə vardır. Adaptiv sistem antigeni tanımaq və məhv etmək üçün innat sistemin komponentləri olan dentritik hüceyrələrdən, monositlərdən istifadə edə bilir. Digər tərəfdən innat sistem aktivləşdikdə hüceyrələrdəki antigen ekspresiyasını artıraraq adaptiv sistemi də aktivləşdirə bilir.

İltihab innat immun sistemin zədələyiciyə (mikroollar) və zədələnməyə qarşı ən effektiv reaksiyası olub, aşağıdakı 3 bioloji “vəzifəni” yerinə yetirir:

- zədələyicini məhv etmək və ya məhdudlamaq;
- zədələnmiş bölgəni nekrozdan təmizləyərək bərpaya hazırlamaq;
- bərpa proseslərinə təkan vermək.


Zədələnmənin növündən və yerindən asılı olmayaraq iltihabi reaksiya eyni ardıcılıq və qanuna uyğunluqla gedir: **zədələnmə və/və ya zədələyici → leykositlərin aktivləşməsi → sitokin və mediator ifrazı → humoral, damar, toxuma və ümumi dəyişikliklər** (hemostaz, vazodilatasiya, keçiriciliyin artması, ödəm, nekroliz, sellular disfunksiya və s.). Hesab edilir ki, mikrob və ya zədələnmiş toxuma mənşəli olan və molekulyar patternlər (matrikslər) adlanan maddələrin leykisolərdəki (xüsusən, neytrofillərdə və makrofaqlardakı) pattern tanıyan reseptorlarla birləşməsi leykositlərin aktivləşməsinə səbəb olur (Şəkil 7).

Bakteriyalara aid molekulyar patternlər (BAMP) pepdidoglikanlar, lipopolisaxarid (endotoksin), beta-galaktin, microbial DNT və RNT-lər və s. çoxsaylı maddələr aid edilir. Zədələnmə nəticəsində


hüceyrələrdən kənara çıxan və dağılmaya aid molekulyar patternlər (DAMP) və ya alarminlər adlanan maddələrin istilik şoku proteinləri, HMG, histonlar, mitochondrial DNT, nukleopepididlər və s. kimi çoxsaylı nümayəndələri var. Əsasən makrofaqlarda və neytrofillərdə yerləşən çoxsaylı pattern tanıyan reseptorların (PTR) qarmağa bənzər (toll-like, TLR), düyünəbənzər (node-like, NLR), C-tip lektin (CLR) və s. nümayəndələri məlumdur. DAMP və ya BAMP-ların reseptorlarla, xüsusən də monositlərdə daha çox rast gəlinən TLR4 ilə birləşməsi hüceyrədəxili siqnal sistemini işə salaraq transkripsional faktorları (NF-betta, AP1, IRF3, ERK1/2 və s.) aktivləşdirir ki, bunlar da həm iltihabönlü (IL-1, IL-6, TNF-alfa, INF-1 və s.), həm də iltihabəleyhinə (IL-10, TGF-beta, PGE2) sitokinlərin və mediatorların, hətta əlavə DAMP-ların ifrazına səbəb olurlar.

Bu ilkin sitokin ifrazı toxumada və orqanizmdə 3 qrup prosesin başlanmasına götürüb çıxarır. Bir tərəfdən, iltihabönlü sitokinlər və yeni DAMP-lar iltihab prosesini başladır: endotel aktivləşir, adheziv molekkullar ekspresiya olunur, bölgəyə yeni leykositlər cəlb olunur, leykositlər aktivləşir, toxuma leykositar hücumu məruz qalır (reaktiv oksigen radikalları və peroksid zədələnməsi, leykositar enzimlər və sellular-ekstrasellular zədələnmə, faqositoz və s.), mikrosirkulyasiya və koaqulyasiya dəyişiklikləri ortaya çıxır. Digər tərəfdən qan keçən sitokinlər (TNF-alfa, IL-6, qranulosit-monosit böyüme faktoru və s.) iltahabın gedişini təmin etmək üçün sümük iliyini, qan dövranını, kəskin faza protein sintezini və energetik sistemləri aktivləşdirirlər.

Digər tərəfdən isə, makrofaqlardan ifraz olunan IL-10, transformasiyaedici böyümə faktoru (TGF-beta), prostaqlandin E2 və s. faktorlar immunosupressiyani başladır (sitokin ifrazi azılır, Th2 limfositlər artır, Th1 azalır, limfositar apoptoz başlayır və s.).



Şəkil 8. İltihabylonlu və iltihabəlehinə reaksiyaların tənzimlənməsində fazalaşma (tam xəttlər) və balanslaşma konsepsiyları (qırıq xəttlər)



Şəkil 9. Müasir SIRS və sepsis nəzəriyyəsinin sxemi

Kompensator əks-iltihabi reaksiya (KƏİRS) adlanan bu immunosupressiya iltihabi prosesin “həddini aşmasının” qarşısını alır və söndürür. Həsab edilir ki, monosit/makrofaqlar immun cavabın təşkilində və tənzimlənməsində (həm iltihabin, həm də immunosupressiyanın başlanması, davam etməsində və sönməsində) mərkəzi rol oynayır (Gostishiev v.d., 1992).

Zədələnmə və bakterial invaziyaya qarşı immun cavab reaksiyalarının tənzimlənməsi ilə əlaqədar iki konsepsiya var: fazalaşma və balanslaşma konsepsiyları (Şəkil 8).

Fazalaşma konsepsiyasına görə, əvvəl stimulyasiya (iltihab) başlayır və bunun ardınca meydana gələn supressiya iltihabi söndürür. Balanslaşma konsepsiyasına görə isə, iltihabi və əks-iltihabi proseslər parallel başlayır, nəticə bu iki prosesdən hansının yüksək olmasına uyğun olaraq iltihab və ya immunosupressiya şəkilində ortaya çıxır.

Hazırkı hakim nəzəriyyəyə görə, local zədələnmənin törətdiyi sistemik dəyişikliklərdə və zədələnmələrdə immun sistemin SIRS (sistemik iltihabi reaksiya sindromu) və sepsis adlandırılın iltihabi reaksiyaları mühüm rol oynayır. SIRS innat immun sistemin zədələnməyə və zədələyiciyə qarşı həyata keçirdiyi müdafiə xarakterli sistemik reaksiyası, sepsis isə immun sistemin disfunksiyası nəticəsində meydana gələn orqan zədələnməsi kimi qəbul olunur (autodestruksiya). Bu nəzəriyyəyə görə, SIRS reaksiyalarının destruktiv xarakterli sepsisə çevriləsinin başlıca səbəbi tənzimlənmədə olan pozulma-disrequlyasiyadır (Şəkil 9). İltihab-immunosupressiya tarazlığının polzulma mexanizmi dəqiq məlum olmasa da, ehtimal olunan iki konsepsiya var: ikinci zərbə və əks-iltihabi konsepsiylar.

İkinci zərbə konsepsiyasına görə iltihabi prosesin gedişi vaxtı əlavə zədələnmə meydana çıxarsa (məsələn, infeksiya, travma, hipovolemiya, şok və s.) immun sistemin normal SIRS reaksiyası pozulur və destruktiv xarakter alır.

İmmun disrequlyasiyanın baş verməsi ilə əlaqədar ikinci konsepsiya görə əks-iltihabi reaksiya adekvat olarsa SIRS-in qarşısını ala bilir, lakin həm azlığı, həm də çoxluğu SIRS-in destruktiv formaya keçməsinə götərib çıxara bilir. Məsələn, sirrotik xəstələrdə sepsisin tez baş verməsi və ağır getməsinin səbəbi kimi əks-iltihabi faktorların zəifliyi göstərilir.

SIRS-sepsis nəzəriyyəsi sistemik zədələyici kimi orqanizmdə baş verən bir çox dəyişiklikləri izah edə bilsə də, bəzi məsələlərin həllində yetərsiz qalmışdır. Xüsusən, təbiətcə adaptiv xarakter daşıyan bu reaksiyanın autodesruksiyaya keçməsinin dəqiq mexanizmləri məlum deyil. İnfeksiyanın qoşulmasının bu prosesdə önəmli rol oynadığı bildirlisə də, infeksiya qoşulmayan hallarda hansı mexanizmlərin rol oynadığı da dəqiq bilinmur. Digər tərəfdən, sitokinemiya və disrequlyasiya principinə əsaslanaraq tətbiq edilən çoxsaylı sitokin və anti-sitokin müalicələri, iltihabəlehinə tədbirlər sepsisin gedişində ciddi fayda verməmişdir. Bu günə qədər sepsisə yönəlmüş spesifik müalicə yoxdur və tədbirlər klassik olaraq səbəbin aradan qaldırılması və orqan dəstəyi üzərində qurulur. Bu faktlar nəzəriyyənin hələlik mükəmməl olmadığını və yeni yanışma və biliklərə ehtiyac olduğunu göstərir.

SIRS-sepsis nəzəriyyəsi sistemik zədələyici proses kimi hələlik mükəmmal görünməsə də fundamental və klinik təbabətə bir çox faydalalar gətirdi.

SIRS-sepsis nəzəriyyəsinin fundamental təbabətə gətirdiyi paradiqmalardan biri stimulyasiya-supressiya ("təsir əks təsir yaradır") ideyasıdır. Şok və stress nəzəriyyələrindəki stimulyasiya-tükənmə (kompensasiya-dekompensasiya) prinsipindən fərqli olaraq SIRS nəzəriyyəsində fəaliyyətin azalması "tükənmə" nəticəsində yox, aktivləşməyə əks olan prosesin başlanması ilə əlaqədardır: immun sistemin aktivləşməsi (iltihab) ilə suprressiv mexanizmlər (əks-iltihabi) işə düşür və iltihab sönürlər. Fazalı və ya paralel gedən bu iki əks proses bir-biri tarazlayır, "çərçivədən çıxmanın" qarşısını alır, başqa sözlə sistem öz-özünü tənzimləyir. Bu prinsip laxtalanma sistemində də var (laxtalanma-əks-laxtalanma) və ümümilikdə insan düşüncəsindəki dualizm prinsipi ilə səsləşir. Digər bir paradiqma isə, tənzimlənmənin pozulduqda zərərli prosesə - autodestruksiyaya çevriləməsidir ki, bu da laxtalanma ilə yanaşı oksidativ stress və digər sistemlərdə də özünü göstərməkdədir (Marshall et al., 1995).

SIRS-sepsis nəzəriyyəsinin təbabətə gətirdiyi önəmli prinsiplərdən biri də odur ki, orqan disfunksiyaları olan bütün xəstələrdə sepsisi və infeksiyanı ön planda tutmaq lazımdır. SIRS-sepsis nəzəriyyəsi çərçivəsində klinik təbabətə bir neçə yeni anlayışlar meydana çıxdı ki, bunlara, SIRS, sepsis, septic şok, orqan disfunksiyaları aid edilə bilər.

**SIRS** – infeksiyaya və ya zədələnməyə qarşı sistemik iltihabi reaksiyası olub, adaptiv-qoruyucu xarakterli hesab edilir. Klinik olaraq 4 kriteriyadan ikisi varsa SIRS diaqnozu qoyulur (temperatur  $>38^{\circ}$  və ya  $<36^{\circ}\text{C}$ , taxikardiya  $>90$  vügu/dəq, taxipnoe  $>20$  və ya. Pa CO<sub>2</sub>  $< 43$  kPa, leykositoz  $>12 \times 10^9/\text{l}$ , və ya leykopeniya  $<4 \times 10^9/\text{l}$ ).

Əvvəllər infeksiya ilə birlikdə SIRS olduqda **sepsis** adlandırıldı (Neviere et al., 2005). Son illər isə sepsis destruktiv proses kimi qəbul olunur və infeksiyaya qarşı immun reaksiyanın diserqulyasiyası nəticəsində meydana gələn həyatı təhlükəli orqan disfunksiyasına deyilir. Başqa sözlə, sepsis elə vəziyyətdir ki, infeksiyaya qarşı reaksiya orqanızmin özünü zədələyir. Klinik olaraq sepsis diaqnozunu qoymaq üçün iki kriteriya olmalıdır: şübhəli və ya təsdiqlənmiş infeksiya ocağı və həyatı təhlükəli orqan disfunksiyası. Orqan disfunksiyası ilkin olaraq qısa-SOFA şkalası ilə qiymətləndirilə bilər (sistolik təzyiq 100 mm Hg-dən az, şüur dəyişikliyi və ya Glasgow-13-dən az, tənəffüs sayı 22-dən çox), sonra isə SOFA şkalası ilə dəqiqləşdirilir: hər iki şala ilə bal 2-dən çox artarsa disfunksiya qəbul edilir ki, bu letallığı 10% artırır (Vincent et al., 2016).

**Septik şok** sepsisin ağır formalarından biridir. Əvvəlki təriflərdə septik şok dedikdə hemodinamik

yetməzlik və infuziyanın effekti ön olanda tutulurdu və infuziyan terapiyaya baxmayaraq arterial təzyiqin və hipoperfuziyanın düzəlməməsi septik şok adlandırılırdı. Hazırkı təriflərdə isə hemodinamika və infuziya ilə yanaşı sellular disfunksiya, vazoressor tətbiqi və letallığa təsir də nəzərə alınaraq aşağıdakı kimi ifadə edilir: septik şok sepsis nəticəsində meydana gələn və letallığı artırın ağır dərəcəli sirkulyator (hipoperfuziya) və sellular-metabolik disfunksiyadır. Hazırda septik şok diaqnozu aşağıdakı kriteriyalar əsasında qoyulur: sepsis əlamətləri ilə yanaşı infuziyaya cavab verməyən, vazoressor gərəkdirən hipotenziya və hiperlaktatemiya: orta arterial təzyiqi 65 mm Hg st yüksəkdə və laktatı 2 mmol/l-dən aşağı saxlamaq üçün vazopressor tətbiqi (letallıq 40%) (American College ..., 1992).

#### MODS -multi orqan disfunksiya sindromu

2 və daha çox orqan və sistemdə baş verən disfunksiyaya deyilir. Disfunksiya termini orqan və ya sistemin əsas funksiyasının azalması, hemostazi təmin edə bilməməsi və müdaxilə edilməsi mənasında işlədir. Hazırda disfunksiya geriyə döñə bilən funksional pozulma kimi qiymətləndirilir, onun ağrı formaları isə yetməzlik adlandırılır (Levy et al., 2003). MODS adətən sepsis nəticəsidir və müalicə olunmazsa letallığa səbəb ola bilir. Disfunksiyanın dərəcəsini müəyyənləşdirmək üçün çoxsaylı şkalalar var və sepsisdə özünü ən çox doğrudan SOFA klassifikasiyasıdır.

SIRS-sepsis nəzəriyyəsinin klinik təbabətə gətirdiyi önəmli faydalardan biri də ağırlıq dərəcəsinin təyin etmək üçün ən mühüm göstəricinin orqan və sistem disfunksiyası olduğunu vurgulanmasıdır (Le Gall et al., 1996). Buna əsaslanaraq SOFA, qısa-SOFA, APACHE, Marshall, Glasgow və s/ kimi orqan disfunksiyalarına əsaslanan şkalalar ortaya çıxdı.

## YEKUN

Sistemik zədələyici prosesin təbiəti ilə əlaqədar klinik əhəmiyyətli nəzəriyyələri və konsepsiyaları prinsipial olaraq iki qrupda cəmləşdirmək olar. Orqan və sistemlərdə birbaşa yolla zədələnmə törətmə prinsipinə əsaslanan birinci qrupa intoksifikasiya və infeksiya nəzəriyyələri aid edilə bilər. Disfunksiya və ya autodestruksiya adlanan və başlangıçda qoruyucu-kompensator funksiyası daşıyan reaksiyaların müəyyən səbəblərdən dəyişərək zədələyici prosesə çevriləməsinə əsaslanan ikinci qrupa isə şok, stress, metabolik və SIRS-sepsis nəzəriyyələrini aid etmək olar. 20-ci əsrin ortalarına qədərki dövrdə birbaşa zədələyici nəzəriyyələr, sonrakı dövrlərdə isə autodestruksiya nəzəriyyələri hakim olmuşdur. Bu nəzəriyyələrin əksəriyyəti sistemik zədələnməni tam izah edə bilmədi, lakin bunlara

əsaslanaraq müasir cərrahiyənin, anesteziologyanın və reanimasiyanın təməlini təşkil edən bir neçə fundamental və klinik müdddəalar ortaya çıxdı. İntoksikasiya nəzəriyyəsi sistemik zədələnmədə humoral faktorların önəmli rol oynadığını göstəridi və buna əsaslanaraq detoksifikasiya üssulları meydana çıxdı. Sistemik zədələnmənin mexanimini qana keçən bakteriyalar və onun toksinlərinin birbaşa təsiri ilə izah edən klassik sepsis nəzəriyyəsinə əsaslanaraq antibiotikoterapiya, aseptika, antiseptika və mənbəyə nəzarət prinsipləri və tədbirləri ortaya çıxdı. Təməlində hipoperfuziya bağlı hipoksik və işemik-reperfuziya zədələnməsi duran şok nəzəriyyəsinə əsaslanaraq stabilizasiya prinsipi (ilk növbədə orqanzimin oksigenasiyasını təmin etmək) formalasdı, hemodinamik və respirator dəstək tədbirləri inkişaf etdi: infuziyon və transfuziyon terapiyalar, kardio- və vazotoniklər, köməkçi ürək sistemləri, oksigenoterapiya, mexaniki ventilyasiya, invaziv və qeyri-invaziv monitorizasiya və s. “Davamlı və şiddətliNEYROENDOKRİN stimulyasiya şiddətli reaksiyaya və erkən tükənməyə səbəb olur” ideyasına əsaslanan stress nəzəriyyəsinə əsaslanılarq 3 elmi-praktik istiqamət inkişaf etdi: stimulyasiyanı azaltma (keyləşdirme, azinvaziv cərrahiyə), reaksiyani azaltma (NEYROENDOKRİN blok və intensiv terapiya), rezervləri artırma (perioperativ hazırlıq və qidalandırma). Son 25 ildə hakim olan SIRS-sepsis nəzəriyyəsinə görə, sistemik zədələnmənin əsasında zədələnməyə və ya zədələyiciyə qarşı immun cavabın disrequlyasiyası nəticəsində baş verən iltihabı auto-destruksiya durur. SIRS-sepsis nəzəriyyəsi əvvəlki nəzəriyyələrdən gələn prinsipləri dəstəkləməklə yanaşı, ikinci zərbədən qoruma prinsipini, sepsis və septik şokun yeni anlamını götirdi. Lakin, immun disrequlyasiyanın correksiyası və diffuz iltihabın aradan qaldırılması üçün spesifik tədbirlər hələki ortaya çıxmamışdır və bu sahədə fundamental və klinik tədqiqatlara böyük ehtiyac vardır.

## ƏDƏBİYYAT

- Əliyev S.** (2004) Patofiziologiya. Bakı: Azərbaycan nəşriyyatı, 704 s.
- İsayev H.B.** (2016) Cərrahi xəstəliklərin patofiziologiyası. Bakı: Müəllim, 272 s.
- Гостишев В.К., Байрамов Н.Ю., Шкроб Л.О.** (1992) Закономерности реагирования иммунной системы больных с хронической гнойной инфекцией на лазерное облучение крови. 1-ый съезд Иммунологов и Аллергологов Азербайджана. Баку: с. 84-86.
- Давыдовский И.В.** (1969) Общая патология человека. М.: Медицина, с.177-183.
- Теодореску Э.И.** (1972) Общая хирургическая агрессология. Бухарест: Медиздат, с. 51-426
- Abboud F.M.** (1982) Pathophysiology of hypotension and shock. In: *The Heart*. New York: p. 452.
- Alazawi W., Pirmadjid N., Lahiri R.** (2016) Inflammatory and immune responses to surgery and their clinical impact. *Annals of Surgery*, **264**(1): 7380
- American college of chest physician's society of critical care medicine consensus conference: definitions for sepsis and organ failure and guidelines for the use of innovative therapies in sepsis (1992) *Crit. Care Med.*, **20**: 864.
- Annane D., Bellissant E., Cavaillon J.M.** (2005) Septic shock. *Lancet*, **365**: 63.
- Barber A.E., Shires G.T.** (1996) Cell damage after shock. *New Horiz.*, **4**: 161.
- Chien S.** (1967) Role of the sympathetic nervous system in hemorrhage. *Physiol. Rev.*, **47**: 214.
- Desborough J.P.** (2000), The stress response to trauma and surgery. *British journal of anaesthesia*, **85** (1): 109-117
- Giannoudis P., Dinopoulos H., Chalidis B., Hall G.** (2006) Surgical stress response. *Injury*, **37** (Suppl 5): S3-9.
- Goldstein D.S., Kopin I.J.** (2007) Evolution of concepts of stress . *The International Journal on the Biology of Stress*, **10** (2): 109–120.
- Kristensen S.R.** (1994) Mechanisms of cell damage and enzyme release. *Dan. Med. Bull.*, **41**: 423.
- Le Gall J., Klar J., Lemeshow S. et al.** (1996) The logistic organ dysfunction system. A new way to assess organ dysfunction in the intensive care unit. *ICU Scoring Group. JAMA*, **276**: 802.
- Levy M.M., Fink M.P., Marshall J.C. et al.** (2003) SCCM/ESICM/ACCP/ATS/SIS International Sepsis Definitions Conference. *Crit. Care Med.*, **31**: 1250.
- Marshall J.C., Cook D.J., Christou N.V. et al.** (1995) Multiple organ dysfunction score: a reliable descriptor of a complex clinical outcome. *Crit. Care Med.*, **23**: 1638.
- Neviere R., Manaker S., Sexton S.M., Finlay G.** (2014) Pathophysiology of sepsis; May 2014.
- Robbins.** Chapter 1: Cell Injury & Death (<http://www.pathologyexpert.com>).
- Opal S.M.** (2010) Endotoxins and other sepsis triggers. *Contrib Nephrol. Contributions to Nephrology*, **167**: 14–24.
- Raetz C.R., Whitfield C.** (2002) Lipopolysaccharide endotoxins. *Annu. Rev. Biochem.*, **71**: 635–700.
- Rietschel E., Kirikae T., Schade F., Mamat U.** (1994) Bacterial endotoxin: molecular relationships of structure to activity and function. *FASEB J.*, **8**(2): 217–225.
- Seymour C., Liu V., Iwashyna T. et al.** (2016) Assessment of clinical criteria for sepsis: for the third international consensus definitions for sepsis and septic shock (Sepsis-3). *JAMA*, **315**: 762.

- Shankar-Hari M., Phillips G., Levy M. et al.**  
(2016) Developing a new definition and assessing new clinical criteria for septic shock: for the third international consensus definitions for sepsis and septic shock (Sepsis-3). *JAMA*, **315**: 775.
- Singer M., Deutschman C., Seymour C. et al.**  
(2016) The third international consensus definitions for sepsis and septic shock (Sepsis-3). *JAMA*, **315**: 801.
- Vincent J., De Backer D.** (2013) Circulatory shock. *N. Engl. J. Med.*, **369**: 1726.
- Vincent J., Moreno R., Takala J., Willatts S. et al.**  
(2016) The SOFA (sepsis-related organ failure assessment) score to describe organ dysfunction failure. On behalf of the working group on sepsis-related problems of the European society of intensive care medicine. *Intensive Care Med.*, **22(7)**: 707-710.
- Weissman C.** (1990) The metabolic response to stress: an overview and update. *Anesthesiology*. **73 (2)**: 308-327.

## Системные Повреждающие Процессы - Обзор Основных Теорий Хирургии: от Интоксикации к Текущему ССВО и Сепсису

**Н.Ю. Байрамов, А.А. Ибрагимова**

*I-я кафедра хирургических болезней Азербайджанского медицинского университета*

В обзорной статье сделан подробный анализ современных источников литературы о природе процесса системного повреждения организма или о путях, которыми локальное повреждение приводит к его общему повреждению. Эти исследования являются одними из самых важных фундаментальных и клинических проблем медицины, и в частности хирургии. Также дана подробная информация о клинически важной теории и концепциях процесса системного повреждения, исследованы ответные иммунные реакции на повреждение и повреждающие факторы. Освещены проблемы, связанные с коррекцией иммунной дисрегуляции и устранением диффузного воспаления.

**Ключевые слова:** ССВО, интоксикация, сепсис, шок, септический шок, дисфункция, воспаление, системные повреждения

## Systemic Damaging Processes – Overview Of Fundamental Theories of Surgery: From Intoxication to Current SIRS and Sepsis

**N.Y. Bayramov, A.A. Ibrahimova**

*I Departament of Surgical Diseases, Azerbaijan Medical University*

Literature resources about one of the most important fundamental and clinical problems of the medicine especially surgery, the nature of the systematic damage or the local damage leading to total damage of the organism, have been comprehensively analyzed in the review. The information on the direct damager (intoxication and infection) realated to the nature of the systematic damaging process and limitations of auto-destruction theory (shock, stress, metabolic and SIRS-sepsis) and pargraphs of the clinical medicine have been presented. Special attention is paid to sepsis and diffusion inflammation, which are considered to be the dominant conceptions based on immune dysregulation.

**Keywords:** SIRS, intoxication, sepsis, shock, septic shock, dysfunction, inflammation, systemic damages